



WWW.MKS.AZ saytının

“Öyrətmək savab, öyrənmək qazanc” kitabxanası

seriyasından

VERGİ MƏCƏLLƏSİ 2026

Son dəyişikliklərin izahı

BAKİ- 2026



Bakı şəhəri, Cəfər Cəbbarlı küçəsi 44,
Caspian Plaza, Lotfi Zadeh Technology Center,
16-ci mərtəbə

Əlaqə vasitəsi: 050-368-12-72

web: www.mks.az

email: mksacademy2022@gmail.com

Buraxılışa məsul şəxs: Anar Bayramov

“Vergi Məcəlləsi - 2026” “MKS Academy”nin hər il nəşr etdiyi ənənəvi kitablarındandır. Vergi Məcəlləsi də daxil olmaqla, vergi qanunvericiliyini formalaşdıran normativ-hüquqi aktlara il ərzində edilən dəyişiklik və əlavələr nəzərə alınmaqla, şərhlərdən və müvafiq qanunvericilikdən ibarət kitab oxucuların və dəyərli həmkarlarımızın stolüstü nəşridir.

1 yanvar 2026-cı il tarixdən Vergi Məcəlləsinə olunan əlavə və dəyişikliklər təsdiq olunub. Eyni zamanda, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunlarına da mühüm dəyişikliklər edilib.

Adları qeyd olunan normativ-hüquqi aktlara ötən ilin sonunda edilən dəyişikliklər kitabda əvvəlki redaksiyalarla müqayisəli şəkildə və misallarla ayrı-ayrılıqda izah edilib, dəyişiklik və əlavələrin mahiyyəti və məqsədi ətraflı izah olunub, bu yeniliklərin vergi ödəyicilərinə gələcək təsirləri qiymətləndirilib.

1 yanvar 2026-cı il tarixinə olan dəyişiklik və əlavələr nəzərə alınmaqla, Vergi Məcəlləsinin tam mətni kitabda yerləşdirilib. Eyni zamanda, Məcəllədə istifadə olunan müvafiq icra hakimiyyətlərinin açılışı verilib.

“MKS Academy” olaraq ənənəmizə sadıq: kitabı alanlara MKS portalından 1 ay ödənişsiz istifadə hədiyyə ediləcək. MKS portalından istifadə etməklə vergi qanunvericiliyinə aid testləri həll etməklə, eləcə də qanunvericilik sənədləri və praktiki sənəd nümunələri ilə tanış olmaqla yanaşı, ən çox verilən suallarla tanış olmaq mümkündür.

Kitab vergi orqanlarında çalışanlar, mühasiblər, sahibkarlar, ali və orta ixtisas məktəblərinin maliyyə, vergi, uçot və statistika ixtisaslarında təhsil alanlar, Vergi Məcəlləsinə müstəqil şəkildə öyrənənlər üçün faydalı vəsaitdir.

Kitabla bağlı rəy, təklif və iradlarınızı müəlliflərə (050) 368 12 72 nömrəli telefonla və mksacademy2022@gmail.com elektron poçt (email) ünvanı vasitəsilə çatdırma bilərsiniz

Vergi Məcəlləsi

ÜMUMİ HİSSƏ

Fəsil I. Ümumi müddəalar	10
Fəsil II. Vergi ödəyicisi. Vergi agenti	49
Fəsil III. Dövlət vergi orqanları.....	69
Fəsil IV. Vergi nəzarəti.....	90
Fəsil V. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət	142
Fəsil VI. Vergi orqanlarının qərarlarından (aktlarından) və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi	161
FƏSİL VII. Vergilərin ödənilməsi üzrə ümumi qaydalar	163

XÜSUSİ HİSSƏ

Fəsil VIII. Fiziki şəxslərin gəlir vergisi	230
Fəsil IX. Hüquqi şəxslərin mənfəət vergisi	255
Fəsil X. Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr	267
Fəsil XI. Əlavə dəyər vergisi	313
Fəsil XII. Aksizlər	362
Fəsil XIII. Əmlak vergisi	380
Fəsil XIV. Torpaq vergisi.....	390
Fəsil XV. Yol vergisi	398
Fəsil XVI. Mədən vergisi	405
Fəsil XVII. Sadələşdirilmiş vergi.....	408
XIX fəsil. İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri	430
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında AR Qanunu	434

**“Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan
Respublikası Qanunda nəzərdə
tutulan dəyişikliklərin
İZAHI**

Ümumi hissə

Vergi Məcəlləsində dəyişikliklərin üç əsas istiqaməti hansılardır?	454
Bütün növ vergilər yalnız dövlət və yerli büdcələrə ödəniləcək?	455
Könüllü açıqlamanın əhatə dairəsi necə genişləndirildi?	456
Balıqçılıq fəaliyyəti ilə məşğul olan şəxslər də kənd təsərrüfatı üzrə güzəştlərdən faydalanacaq?	458
Elektron audit ləğv olundu?	459
Hansı tip yeni vergi ödəyiciləri kod- parolla elektron kabinetə daxil ola biləcək?	459
Əmtəəsiz əməliyyatla bağlı yanaşma niyə dəyişdirildi?	460
Hansı halda ərizənin poçtla göndərilməsi qadağan edilir?	462
Vergi ödəyicisi uçotdan çıxarıldıqda hansı sənədi təqdim etməyəcək?	462
Üfüqi monitoring də vergi yoxlaması hesab edilir?	463
Səyyar vergi yoxlaması ilə bağlı hansı dəyişikliklər həyata keçirilib?	463
“Üfüqi monitoring” anlayışının Vergi Məcəlləsinə daxil edilməsinin məqsədi nədir?	465
Üfüqi monitoring hansı müddətə həyata keçiriləcək?	466
Hansı meyarlara cavab verən vergi ödəyiciləri üfüqi monitoringə qəbul ediləcək?	466

Hansı tip vergi ödəyiciləri üfüqi monitorinqə qəbul edilməyəcək? ..	467
Üfüqi monitoringə qəbul edilməsi üçün vergi ödəyicisi hansı tarixə kimi müraciət etməlidir?	469
Vergi orqanı vergi ödəyicisinin üfüqi monitorinqə qəbul edilməsi barədə qərarı hansı müddətə verəcək?	469
Üfüqi monitoringə qəbul edilən vergi ödəyicisi vergi orqanına hansı sənədləri təqdim etməlidir?	470
Vergi ödəyicisi üfüqi monitoringə qəbul olunmaq üçün sənədləri təqdim etmədikdə proses necə tənzimlənəcək?	470
Vergi ödəyicisi səyyar vergi yoxlaması başlandığı zaman dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etmədiyi halda, üfüqi monitoringdə proses necə tənzimlənəcək?	471
Vergi orqanı tərəfindən yoxlama tədbirləri necə həyata keçiriləcək?	472
Hansı halda vergi ödəyicisi üfüqi monitorinqdən çıxarıla biləcək?	472
Üfüqi monitoringin nəticələri necə rəsmiləşdiriləcək?	474
Üfüqi monitoring zamanı hansı halda maliyyə sanksiyası tətbiq edilməyə bilər?	475
Üfüqi monitoringlə səyyar vergi yoxlamasının fərqli və oxşar cəhətləri hansıdır?	476
Hansı yeni hal vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hesab ediləcək?	477
Üfüqi monitoring zamanı maliyyə sanksiyası hansı məbləğdə tətbiq ediləcək?	478

Vergi ödəyicisi uçota alınmaq üçün vergi orqanına ərizə vermədiyi halda maliyyə sanksiyası	
5 dəfə artırılacaq?	478
Üfüqi monitoring zamanı uçot məlumatlarında kənarlaşma aşkar edildikdə, proses necə tənzimləyəcək?	480
Hansı halda vergi ödəyicisi tərəfindən vergi orqanına göndərilən sənədlər elektron qaydada tərtib olunmalıdır?	480
Hansı yeni iki halda xidmət göstərilmədən elektron qaimə-faktura təqdim edilə bilər?	481
Beynəlxalq daşıma ilə bağlı elektron qaimə-faktura	
nə vaxt təqdim ediləcək?	482
Beynəlxalq daşıma ilə bağlı dəyişikliyə səbəb nə olmuşdur? (Birinci fərqli yanaşma)	483
“Beynəlxalq daşıma” ilə bağlı dəyişiklik vergi orqanının nəzarətinin gücləndirilməsinə xidmət edir? (İkinci fərqli yanaşma)	484
Müntəzəm və daimi əsaslarla göstərilən xidmətlər dedikdə	
nə başa düşülməlidir?	484
Müntəzəm və daimi əsaslarla göstərilən xidmətlər üzrə elektron qaimə-fakturanın niyə öncədən təqdim edilməsinə ehtiyac yarandı?	486
Yeni dəyişikliyin “Mənfəət vergisi” bəyannaməsinə təsiri ola bilər?	488
Avans qaimə-fakturaları ilə bağlı hansı iki düzəliş	
həyata keçirildi?	488
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı	
elektron qaimə-fakturada hansı düzəliş həyata keçirildi?	490

Aksiz dərəcələri üzrə ödənilən vergi də artıq ödəmə hesab ediləcək?	491
“Fərqlənmə nişanı” və “Sabit qəbz” nişanı alan şəxslərdə vergilər üzrə borcların silinməsi fərqli həyata keçiriləcək?	492
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid vergi ödəyicilərində əməkhaqqıdan gəlir vergisi dərəcələrinin dəyişdirilməsi niyə həyata keçirildi?	493
1 yanvar 2026-cı il tarixdən gəlir vergisi necə hesablanacaq?	494
İşçinin muzzdlu işlə fəaliyyətdən gəliri 2 500 manatdan yüksək olduqda, gəlir vergisi necə hesablanacaq?	496
8 000 manatdan çox əməkhaqqı alan işçi üçün gəlir vergisi necə hesablanacaq?	497
İşçi istifadə edilməmiş məzuniyyətə görə kompensasiya aldıqda, gəlir vergisi necə hesablanacaq?	498
İşçilər üçün digər icbari ödənişlər üzrə dəyişikliklər baş verib?	500
İcbari tibbi sığorta haqqı üzrə dəyişikliklər necə olub?	501
İşsizlikdən sığorta üzrə hesablama necə olacaq?	502
2027-ci, 2028-ci və növbəti illər üzrə gəlir vergisi necə hesablanacaq?	503
İşçi vergi güzəştindən istifadə edərkən hansı sənədləri işəgötürənə təqdim etməlidir?	504
Əmək haqqından gəlir vergisi hesablanarkən hansı məqamlara diqqət yetirilməlidir?	508
Fiziki şəxslər üçün dividend	
üzrə gəlir vergisinin	
dərəcəsi azaldılır?	509

Media subyekti olan fərdi sahibkarlar üçün güzəşt müddəti hansı müddətə artırıldı?.....	511
ƏDV ödəyicisi olan və ictimai işə fəaliyyəti ilə məşğul olan fərdi sahibkara tətbiq ediləcək güzəşt hansıdır?	511
Hansı halda amortizasiyanın məbləği mənfəət vergisinin vergitutma obyektidir?	512
Media subyekti olan hüquqi şəxslər üçün güzəşt müddəti hansı müddətə artırıldı?.....	513
ƏDV ödəyicisi olan və ictimai işə fəaliyyəti ilk məşğul olan vergi ödəyicisinə tətbiq ediləcək güzəşt hansıdır?.....	514
Hansı vergi ödəyiciləri amortizasiya ayırmalarını düz xətt metodu ilə apara bilərlər?	515
Hansı halda amortizasiyanın ayırmalarının yalnız 40 faizi qədər gəlirdən çıxılmasına icazə verilir? ..	518
Üfqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən amortizasiya ayırmalarının hesablanması və gəlirdən çıxılması necə həyata keçirilir?	515
Üfqi monitorinqə qəbul edilən vergi ödəyiciləri üçün təmir xərcləri necə hesablanır?	518
Vergi Məcəlləsinə niyə “kirayə” ifadəsi daxil edildi?	521
Evi kirayəyə verən vətəndaş özü VÖEN almaya bilər?	523
Hansı iki yeni hal gəlir və ya zərər kimi qəbul edilmir?.....	524
Balıq məhsulları ilə bağlı ƏDV hesablanması necə həyata keçirilir? ..	525
Hansı halda vergi ödəyicisi 200 000 manatdan çox əməliyyat həyata keçirdikdə, məcburi ƏDV qeydiyyatı tələb olunmur?.....	524

POS-terminal vasitəsilə aparılan əməliyyatlar üzrə dövr necə nəzərə alınacaq?	528
ƏDV qeydiyyatının ləğvi ilə bağlı hansı dəyişiklik həyata keçirilmişdir?.....	528
ƏDV-dən azadolmalar və güzəştlər üzrə hansı dəyişikliklər oldu?	530
ƏDV-nin sıfır (0) dərəcə ilə tutulması ilə bağlı hansı yenilik olmuşdur?.....	537
“ƏDV geri al” kampaniyasının əhatə dairəsi artırılır?	538
ƏDV ödəyicisi olan ictimai işə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə 50 faiz ƏDV güzəşti tətbiq ediləcəkmi?.....	539
Hansı halda subsidiya hesabına alınan aktiv üzrə ƏDV-nin əvəzləşdirilməsinə icazə veriləcək?	539
Neft məhsulları aksiz vergisinə cəlb edilməyəcək?	540
Mobil cihazlar da aksiz vergisinə cəlb edilir?	540
Rüsumsuz ticarət mağazalarında (“Duty Free”) satılan aksizli mallarla hansı dəyişiklik oldu?	541
İdxal olunan bütün mobil cihazlar aksiz vergisinə cəlb ediləcəkmi?	542
Aksizli malların siyahısına hansı yeni mallar əlavə edilib?	542
Aksiz malların dərəcələrində hansı dəyişikliklər oldu?	543
İdxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda aksiz vergisi necə artırıldı?.....	545
İcbari tibbi sığorta fonduna artıq aksiz vergisi ödənilməyəcək?.....	545
Hansı vergi ödəyiciləri üçün əmlak vergisi tam deyil, 75 faiz həddində tətbiq ediləcək?	546

Torpaq vergisi üzrə hansı azadolmanın müddəti 5 il artırıldı?.....	547	Hansı güzəştlər 10 il müddətində tətbiq ediləcək?	558
Benzin və dizelin qiymətinin artmasına səbəb olan yol vergisi nə qədər artırıldı?	547	Naxçıvan Muxtar Respublikasının rezidenti kimlərdir?	559
Mədən vergisinin dərəcəsində hansı artımlar və fərqli hesablamalar olub?	548	Naxçıvan Muxtar Respublikası ilə bağlı hansı fərqli güzəştlər tətbiq edilir?	561
Sadələşdirilmiş vergi ödəyicisi ilə bağlı 200 000 manat limiti necə dəyişdirilir?.....	549	Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlər üzrə hesablamalarda hansı fərqliliklər mövcuddur?	563
2025-ci ildə POS-terminalla aparılan ödənişlər necə nəzərə alınacaq?	550	Mülkiyyətində olan kənd təsərrüfatı torpaqlarına və ailə kəndli təsərrüfatına görə məcburi dövlət sosial ayırmaları necə artırılıb?	564
Sadələşdirilmiş vergi hesablanarkən POS-terminal üzrə ödənişlərə əmsal tətbiq edilirmi?	552	Vəkillər Kollegiyasının üzvləri və sərbəst mediatorlar üzrə məcburi dövlət sosial ayırmaları artırılıb?	565
POS-terminal əməliyyatları ictimai işə müəssisələrinə necə təsir edəcək?	553	Xüsusi notariuslar və xüsusi icra məmurları üzrə məcburi dövlət sosial ayırmaları necə hesablanacaq?	564
Media subyektləri üzrə güzəştin müddəti 3 il artırılacaq?	554	Sahibkarlıq fəaliyyəti üzrə yanacaq köklü şəkildə necə dəyişdi?	565
Hansı hallarda ictimai işə fəaliyyəti ilə məşğul olan şəxslər 8 faiz əvəzinə 6 faiz vergi ödəyəcəklər?.....	555	Sabit qəbzə işləyənlər üçün hansı məbləğdə artımlar baş verdi?	567
Hansı halda POS-terminal üzrə ödənişlər üzrə sadələşdirilmiş verginin dərəcəsi 6 faiz yox, 8 faizlə hesablanacaq?	556	Hansı işçilərin əməkhaqları subsidiyalaşdırılacaq?	569
Avtomobil nəqliyyatı vasitələri ilə sərnəşin daşımalarını həyata keçirən şəxslər kağız formada “Fərqlənmə nişanı” almayacaqlar?	557	Fərdi sahibkarlar üzrə subsidiyalaşdırma necə həyata keçiriləcək?	570
İşğaldan azad edilmiş ərazinin rezidenti anlayışı dəyişdirilirmi?	557	Hansı işçilər üzrə icbari tibbi sığorta məbləğində azalma baş verib?	571
İşğaldan azad edilmiş ərazilər üzrə hansı güzəşt		Vergi ödəyicisi fiziki şəxslərdən hansı yeni malı nağd qaydada ala bilər?	571
Naxçıvan Muxtar Respublikasında tətbiq edilməyəcək?.....	558	Nağdsız hesablaşmalar haqqında AZƏRBAYCANRESPUBLİKASININ QANUNU.....	572